

# Xalq Artisti Rauf Abdullayevin sənət işığında



Noyabrin 20-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış dirijor, "Şərəf" və "İstiqlal" ordenli, Xalq Artisti, Dövlət mükafatı laureati Rauf Abdullayevin 80 illik yubileyinə həsr edilən yaradıcılıq gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə mədəniyyət və

turizm naziri Əbülfəs Qarayev sənətkarı yubileyi və bu yaxınlarda Prezident İlham Əliyevin imzaladığı Sərəncamla "İstiqlal" ordeni ilə təltif olunması münasibətilə təbrik edərək onun milli musiqimizin inkişafindakı xidmətlərindən danışıb.

Bildirilib ki, Azərbaycan musiqisinin inkişafında və dünya miqyasında tanıdılmasında böyük bəstəkarın misilsiz xidmətləri olub. Rauf Abdullayev 1959-

cu ildə Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsini bitirib, daha sonra 1960-1965-ci illərdə N.A.Rimski-Korsakov adına Leningrad Dövlət Konservatoriyasında opera və simfonik orkestr dirijorluğu fakültəsində təhsil alıb. Görkəmlı dirijorun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bir çox xarici ölkələrdə böyük uğurla çıxış edib. Rauf Abdullayevin musiqi sənəti sahəsindəki xidmətləri dövlətimiz tərefindən həmişə yüksək qiymətləndirilib. O, 1970-ci ildə Əməkdar İncəsənət Xadimi, 1982-ci ildə Xalq Artisti fəxri adlarına, 1988-ci ildə Dövlət mükafatına layiq görülüb, 1997-ci ildə "Şöhrət", 2012-ci ildə "Şərəf", 2017-ci ildə "İstiqlal" ordeni ilə təltif edilib.

Respublikanın elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbir konsert programı ilə davam edib. Yubiley gecəsi Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında musiqilərlə müşayiət olunub.